



10-cu CƏNUBİ QAFQAZ MEDIA KONFRANSI: ATƏT-in media azadlığı öhdəliklərinin müzakirəsi

**Tbilisi, Gürcüstan
11-12 noyabr 2013-cü il**

10-cu İLLİK BƏYANNAMƏ

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin ATƏT-in Bakı və İrəvan Ofisləri ilə birgə təşkil olunmuş 10-cu Cənubi Qafqaz Media Konfransı 11-12 noyabr 2013-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirildi.

Jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, dövlət rəsmiləri, parlament və təhsil nümayəndələri və beynəlxalq media ekspertləri də daxil olmaqla, Ermənistan, Azərbaycan və Gürcüstandan olan 80-dən çox iştirakçı iki günlük konfrans çərçivəsində bir araya gəldilər.

Bu mühüm əhəmiyyət kəşən illik tədbir 2004-cü ildən Tbilisidə keçirilir. Həmin illər ərzində keçirilmiş konfranslar "İnformasiya azadlığına dair beynəlxalq standartlar", "Plüralizm və İnternet idarəetməsi", "İnformasiya və yeni texnologiyalardan istifadə", "Jurnalistika təhsili" və media azadlığına dair digər müxtəlif mövzuları əhatə edirdi.

10-cu ildönümünü qeyd edən Konfransın mövzusu ATƏT-in media azadlığı öhdəlikləri və regionda onların həyata keçirilməsinə retrospektiv baxış idi.

Konfrans iştirakçıları həmçinin jurnalistlərin təhlükəsizliyi, internet azadlığı, informasiya əldə etmək imkanları və ictimai yayım şirkətlərinin və xidmət tənzimləyicilərinin müstəqilliyi kimi regionun ən aktual media azadlığı məsələlərini müzakirə etdilər. Konfrans iştirakçıları həmçinin müvafiq "Master Klass" və Dəyirmi Masa çərçivəsində analoq yayımdan rəqəmsal yayıma keçid və media özünütənzimləməsi ilə bağlı beynəlxalq standartlarla və milli təcrübələrlə tanış oldular.

Konfrans iştirakçıları:

1. Ermənistan, Azərbaycan və Gürcüstanın hakimiyyət nümayəndələrinin, media, vətəndaş cəmiyyəti və təhsil nümayəndələrinin konfransda iştirakını və əməkdaşlıq ruhunda əhəmiyyətli media azadlığı məsələlərinin müzakirə etməsini məmnunluqla qarşılayır.
2. Jurnalistlər və digər media nümayəndələrinə qarşı hücum, təqib və hədə-qorxu hallarını pisləyir və hər bir zorakılıq halını ictimai şəkildə qınamaq, qorxu və cəzasızlıq mühitinin formalaşmasının qarşısını almaq məqsədilə operativ və səmərəli araşdırmaların aparılması üçün hakimiyyət orqanlarına müraciət edir.
3. Hökumətləri milli qanunvericiliyi təkmilləşdirməyə və ATƏT qarşısında götürülmüş öhdəliklərlə uyğunlaşdırmağa və jurnalistlərin həbsi də daxil olmaqla, jurnalist fəaliyyətinin kriminallaşdırılmasından çəkinməyə çağırır.

4. Hökumətləri media və kompüter sistemləri vasitəsilə antisemitizm, ksenofobiya və irqçi təbliğatların hər hansı təzahürünün dəstəklənməsindən, eləcə də media azadlığını məhdudlaşdıran ekstremist qanunların həyata keçirilməsindən çəkinməyə çağırır.
5. Hakimiyyət orqanlarının ifadə azadlığının həm "online", həm də "offline" fəaliyyətə şamil olunduğunu tanımaqla, jurnalistlərin, həmçinin bloqçuların və jurnalistika ilə məşğul olan digər şəxslərin öz fəaliyyətlərini təhlükəsiz mühitdə həyata keçirməsini təmin etməyə çağırır.
6. İnformasiya əldə etmək hüququnun vacibliyini qeyd edir və hökumətləri informasiyanın geniş yayılmasına dəstək verməyə çağırır.
7. İnternetin söz və ifadə azadlığı üçün açıq və ictimai forum olması fikrini dəstəkləyir və hakimiyyət orqanlarına "online" informasiyanın məzmununu məhdudlaşdırıcı tərzdə tənzimləməkdən çəkinməyi tövsiyə edir.
8. Hakimiyyət dairələrinin ictimai yayım şirkətlərinin bütövlüyünü və siyasi, redaksiya və maliyyə müstəqilliyini təmin edəcək hüquqi və tənzimləyici baza yaratmaq və onu qorumaq üçün məsuliyyət daşdığını vurğulayır.
9. Rəqəmsal yayıma keçid zamanı əhalini müxtəlif informasiya mənbələri ilə təmin etmək və qeyri-dövlət və regional televiziya və radio yayım şirkətlərinin maraqları nəzərə alınmaqla, məzmunla bağlı plüralizmi artırmaq və yayım müəssisələrində sahiblik konsentrasiyasının qarşısını almaq istiqamətində hökumətləri praktik addımlar atmağa çağırır.
10. Dövlət müdaxiləsi olmadan məşvərətçi və əhatəli şəkildə işləyəcək mətbuat şuraları kimi səmərəli özünü tənzimləmə institutlarının əhəmiyyətini vurğulayır.
11. ATƏT-in Kütləvi İnformasiya Vasitələrinin Azadlıq məsələlərinə dair Nümayəndəsi tərəfindən Cənubi Qafqaz Media Konfranslarının, master klassların, dəyirmi masaların və təlimlərin təşkilinin davam etdirilməsinin əhəmiyyətini qeyd edir və regiondakı media azadlığına daha böyük təsiri təmin etmək baxımından bu tədbirlər zamanı verilən tövsiyələrin effektivliyini qiymətləndirmək məqsədilə aydın mexanizm müəyyənləşdirmək istiqamətində bundan sonra da tədbirlər görməyi tövsiyə edir.

11 noyabr 2013-cü il